

# PAULUN FİLİMONA MƏKTUBU GİRİŞ

Filimon Kolosse şəhərinin imanlı cəmiyyətinin mötəbər məsihçisi idi. O, Onisim adlı qulun sahibi idi. Bu qul öz sahibindən qaçıb Paulla tanış olmuşdu. Paul o vaxt zindanda idi. Paulun vasitəsilə Onisim məsihçi oldu. Paul məktubunda Filimon-dan xahiş edir ki, o, keçmiş qulu ilə barışsın, çünkü Paul onu sahibinə geri göndərirdi. Paul Filimona tövsiyə edir ki, Onisimi bağışlasın, çünkü o artıq qaçqın bir qul deyil, Məsihdə ona qardaşdır.

## **Kitabın məzmunu:**

- 1:1-3 Salamlar
- 1:4-7 Şükür və dua
- 1:8-22 Paulun Onisim üçün xahişi
- 1:23-25 Xudahafizləşmə

<sup>1</sup> Məsih İsa uğrunda həbs olunan mən Pauldan və Timotey qardaşdan sevimli əməkdaşımız Filimona,  
<sup>2</sup>\*bacımız Apfiyaya, birlikdə mübarizə apardığımız Arxipə və Filimonun evində toplaşan imanlılar cəmiyyətinə salam! <sup>3</sup> Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

### *Şükür və dua*

<sup>4</sup> Dualarında səni yada salıram və Allaha daima şükür edirəm. <sup>5</sup> Çünkü Rəbb İsaya olan imanını və bütün müqəddəslərə bəslədiyin məhəbbəti eşidirəm. <sup>6</sup> Sən Məsihdə malik olduğumuz hər

---

\* <sup>1:2</sup> Kol. 4:17

seyirli şeyi dərk etdikcə imanını başqaları ilə paylaşmaqdə fəal olmağın üçün dua edirəm.  
**7** Qardaşım, sənin məhəbbətin mənim üçün böyük sevinc və təsəlli qaynağı oldu. Çünkü müqəddəslərin ürəyi sənin sayəndə təravətləndi.

### *Paulun Onisim üçün xahişi*

**8** Buna görə münasib olanı sənə buyurmağa Məsihdə böyük cəsarətim olsa da, **9** indi Məsih İsa uğrunda həbsdə olan mən - yaşılı Paul sənə məhəbbətlə yalvarıram. **10** \*Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var. **11** O bir vaxtlar sənə yararsız idi, amma indi həm sənə, həm də mənə yararlıdır.\* **12** Onun özünü, yəni can-ciyərimi sənin yanına göndərirəm.† **13** Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanında saxlamaq istəyirdim. **14** Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun.

**15** Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, **16** artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır.

**17** İndi məni özünə şərīk sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et. **18** Əgər sənə hər

---

\* **1:10** Kol. 4:9      \* **1:11** Onisim - yunan mətnində *Onisimos* sözü olub yararlı deməkdir. † **1:12** Onun özünü ... göndərirəm - bəzi əlyazmalarda Onu sənin yanına göndərirəm. Sən də onu, can-ciyərimi qəbul et.

hansı bir haqsızlıq etmişsə yaxud borcludursa, bunu mənim hesabımı yaz. <sup>19</sup> Mən Paul bunu öz əlimlə yazıram ki, əvəzini mən ödəyəcəyəm. Sənin öz həyatın üçün mənə borclu olduğunu demək istəmirəm. <sup>20</sup> Bəli, qardaş, Rəbdə mənə bir yardımın olsun. Ürəyimi Məsihdə təravətləndir.

<sup>21</sup> İtaətkar olduğuna əmin olaraq bunu sənə yazıram. Bilirəm ki, istədiklərimi artıqlaması ilə yerinə yetirəcəksən. <sup>22</sup> Bununla yanaşı, mənə bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitəsilə sizə bəxş olunacağam.

### Xudahafizləşmə

<sup>23</sup>\* Məsih İsada olub mənimlə birgə həbs olunan Epafra, <sup>24</sup>\* əməkdaşlarım Mark, Aristarx, Dima, Luka da sənə salam göndərir.

<sup>25</sup> Rəbb İsa Məsihin lütfü sizin ruhunuza yar olsun!

---

\* **1:23** Kol. 1:7; 4:12    \* **1:24** Həv. 12:12,25; 15:37-39; 19:29; 27:2;  
Kol. 4:10,14; 2Tim. 4:10-11

**Azərbaycan dilində Müqəddəs Kitab  
The Holy Bible in the Azerbaijani language, also  
known as the Azeri language, of Azerbaijan, Iran,  
Iraq, Syria, and Turkey**

Copyright © 2008 Müqəddəs Kitab Sirkəti

Language: Azeri (Azerbaijani, South)

Translation by: Institute for Bible Translation

Contributor: Bible Society of Azerbaijan

This translation text is made available to you under the terms of the Creative Commons License: Attribution-Noncommercial-No Derivative Works. (<http://creativecommons.org/licenses/by-nc-nd/3.0/>) In addition, you have permission to port the text to different file formats, as long as you do not change any of the text or punctuation of the Bible.

You may share, copy, distribute, transmit, and extract portions or quotations from this work, provided that you include the above copyright information:

You must give Attribution to the work.

You do not sell this work for a profit.

You do not make any derivative works that change any of the actual words or punctuation of the Scriptures.

Permissions beyond the scope of this license may be available if you contact us with your request.

This translation is made available to you under the terms of the Creative Commons Attribution-Noncommercial-No Derivatives license 4.0.

You may share and redistribute this Bible translation or extracts from it in any format, provided that:

You include the above copyright and source information.

You do not sell this work for a profit.

You do not change any of the words or punctuation of the Scriptures.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

2018-11-09

---

PDF generated using Haiola and XeLaTeX on 21 Feb 2024 from source files dated 31 Aug 2023

5d1dd449-0589-5c75-ab0e-6b96786f2985